

Ulu öndərin Azərbaycan rəhbərliyinə qayıdışı zamanı AXC-Müsavat cüt-lüyünün səriştəsizliyi üzündə ölkə daxilində separatçılıq meyillərinin baş qaldırması ilə bərabər, erməni faşizminin ərazilərimizin işğalını getdikcə genişləndirməsi de ciddi narahatlıq doğururdu. Heydər Əliyev bu təhlükənin də aradan qaldırılması üçün yorulmaz səy göstərdi, bütün siyasi və diplomatik tədbirlərdən yararlanaraq, 1994-cü ilin may ayında atəşkəs sazişinin imzalanmasına nail oldu. Eyni zamanda, ordu quruculuğunu diqqət mərkəzində saxladı, silahlı qüvvələrimizin güclənməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, döyüş ruhunun yüksəldilməsi istiqamətində önemli layihələr gerçekləşdirdi.

Qısa müddət ərzində ordu quruculuğunun qanunvericilik bazası yaradıldı, Milli Məclis tərəfindən "Silahlı Qüvvələ haqqında", "Hərbi xidmət haqqında", "Müdafie haqqında", "Hərbi qulluqçuların statusu haqqında" və s. qanunlar qəbul edildi.

Ümummilli lider ordumuzun beynəlxalq əlaqələrinin qurulması və genişlənməsinə de xüsusi əhəmiyyət verdi. Bu əlaqələrin əsası 1994-cü il may ayının 4-de Azərbaycan Respublikası NATO-nun "Sühl Namine Tərəfdəşliq" programına qoşulmaqla qoyuldu, 1996-ci ilin aprel ayında isə ulu öndər NATO-nun Baş katibinə Azərbaycanın prezəntasiya sənədlərini təqdim etdi.

Bütün bunlarla yanaşı, Azərbaycan ilə NATO arasında hər il üçün hazırlanın fərdi əlaqələndirmə programı əsasında Silahlı Qüvvələrimiz NATO standartlarına uyğunlaşdırıldı, ordumuzun mərkəzləşdirilmiş maddi-texniki bazası yaradıldı, hərbi təhsil sistemi yeni prinsiplər əsasında quruldu. Həyata keçirilən bütün bu tədbirlərin nəticəsi id ki, ümummilli lider Heydər Əliyevin komandanlığı ilə 1994-cü il yanvar ayının 5 və 6-də Füzuli rayonun 22 yaşayış məntəqəsi, o cümlədən 21 kənd və Horadız şəhəri erməni faşizminin əsaretiindən azad olundu.

Azərbaycanda məhkəmə-hüquq islahatlarının uğurla aparılması ulu öndərin adı ilə bağlıdır

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaga Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsini aradan qaldırdı, dövlətçiliyin əbədiliyini, sarsılmazlığını reallaşdırırdı. Ümummilli lider bu yolda bütün maneələrin öhdəsindən qətiyyətlə gəldi, ölkəmizin gələcək inkişafının möhkəm təməl prinsiplərini formalasdırdı. O dövrə - dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə respublikamızın üzləşdiyi dərin ictimai-siyasi böhrandan, vətəndaş itaətsizliyindən və hakimiyyət uğrunda zoraklıqlandan qaynaqlanan mübarizə və anarxiyaya son qoymaqla qədər də asan məsələ deyildi. Dahi şəxsiyyət isə buna müdrikliyi, uzaqqorənliyi və idarəetmə istedadı ilə nail oldu.

Ulu öndər həmin dövrə vaxtaşırı məcburi köçkünlərlə görüşür, onların sosial şəraitinin yaxşılaşmasına mühüm önem verir, qarşılaşdıqları problemlərin həllinə səy göstərdi. Eyni zamanda, doğma yurdlarından didərgin salınan soydaşlarımızın öz od-oçaqlarına qayıdaqlarına əminliyini de bildiridi: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftخار mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmziidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınşız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıllı, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik".

Prezident İlham Əliyev 2020-ci ildə

başlanan Vətən müharibəsində sərkərdə qətiyyəti ilə ata vəsiyyətini yerinə yetirdi, işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayraqımızın əzəmetlə dalğalanmasına nail oldu.

Xatırladım ki, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra müstəqilliyin möhkəmləndirilməsi, dövlət quruculuğunu təmin edilməsi istiqamətində bir sıra taleyüklü layihələrin gerçəkləşdirilməsinə də nail oldu. Dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilməsi bunun bariz ifadəsi idi. Yeri gəlmışkən, həmin Əsas Qanunumuzla hakimiyyətlərin bölünməsi prinsipi təsbit olundu, hüquq normaları və qanunvericilik bazası beynəlxalq



standartlara uyğunlaşdırıldı və müasir dövlət qurumlarının formalasdırılması həyata keçirilən genişmiyqyaslı quruculuq programının tərkib hissəsinə çevrildi.

O dövrə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fealiyyətinin təmin edilməsi məqsədilə müvafiq layihələr reallaşdırıldı, qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fealiyyəti təmin edildi. Bütün bu məsələlərin həlli isə 1996-ci ildə yaradılan Hüquqi İslahat Komissiyası tərəfindən şərtləndirildi. Adı çəkilən komissiyanın fealiyyətində hüquqi islahatların prioritəti əsasında hüquq sistemi

məhkəmə sisteminin əsası qoyuldu. Gərgin fealiyyət nəticəsində "Konstitusiya Məhkəməsi haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fealiyyəti haqqında" və digər qanunlarının, habelə məcəllələrin layihələri hazırlanaraq, qəbul edildi.

Dahi şəxsiyyətin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri də ölüm cəzasının ləğvi ilə bağlı idi. Belə ki, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin ədalet, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadıqliyindən irəli gəldi. Bu, ümummilli liderin böyük qəlb və zəngin mənəviyyat sahibi olduğundan xəber verirdi.

Ulu öndərin inkişaf strategiyasına daim sadiq qalan Prezident İlham Əliyev hakimiyyətdə olduğu 18 il ərzində ölkəmiz davamlı tərəqqisi, sürətli müasirləşməsi, demokratiya yolu ilə uğurla irəliləməsi, nəhayət, Vətən mühabibəsində parlaq qəlebə əldə etməsi ilə dünyada nüfuz və söz sahibinə çevrilib. Dövlətimizin başçısı tərəfindən məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində aparılan islahatlar cəmiyyətin, eləcə də ictimai münasibətlərin inkişafında önemli rol oynayıb. Bunun nəticəsində məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilib, məhkəmə hakimiyyətinin müstəqilliyi möhkəmləndirilib, bu sahədə fealiyyəti tənzimləyən qanunvericilik bazaşı əsaslı şəkildə yenilənib, insanların məhkəmələrə müraciət etmək imkanları xeyli asanlaşıb, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi, o cümlədən məhkəmə prosesi zamanı audio-video yazılışlarının aparılması, bütün məhkəmə iclaslarının protokollaşdırılması, elektron sənəd dövriyyəsinin tam tətbiqi ilə bağlı bütün zəruri infrastruktur yaradılıb.

**Asim ZÜLBALAYEV,
Bakı Apellyasiya Məhkəməsinin
şöbə müdürü**